

«Beynəlxalq Dəniz Təşkilatı haqqında» Konvensiyaya düzəlişlərin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «Beynəlxalq Dəniz Təşkilatı haqqında» Konvensiyaya 1993-cü il noyabrın 4-də Beynəlxalq Dəniz Təşkilatı Məclisi tərəfindən qəbul edilmiş düzəlişlər təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 2 aprel 2002-ci il

№ 287-III.

«Azərbaycan» qəzetində dərc edilmişdir (12 may 2002-ci il, № 107).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2002-ci il, № 5, maddə 221) («VneshExpertService LLC»)

Qətnamə - A.735 (18)

4 noyabr 1993-cü ildə qəbul edilmişdir

(gündəliyin 10-cu bəndi)

Beynəlxalq Dəniz Təşkilatı haqqında Konvensiyaya Düzəlişlər

Məclis

17-ci iclasda bir sıra nümayəndələrin 1992—1993-cü il dövrü üçün seçkilərin nəticələrindən narahat olduqlarını ifadə etdiklərinə əsaslanaraq,

Şuranın 66-cı iclasında Şuraya seçkilərə dair müddəalara mümkün düzəlişlərin nəzərdən keçirilməsi məqsədi ilə, Təşkilatın bütün üzvləri üçün açıq olan İşçi Qrup yaratdığını qeyd edərək,

BDT Konvensiyasının müddələrinin yenidən baxılması zərurətinin xoş məramla Təşkilatın daxilində yarandığını və bütün üzvlərin ümumi razılığı əsasında qəbul edildiyini məmnunluqla qeyd edərək,

İşçi Qrup tərəfindən tövsiyə olunmuş və Şuranın 69-cu iclasında bəyənilmiş Şuraya seçkilərə dair düzəlişlərə baxaraq,

1. Mətnləri bu Qətnaməyə Əlavədə əks olunmuş BDT Konvensiyanın 16, 17 və 19-cu maddələrinə düzəlişlər qəbul edir.

2. Təşkilatın Baş katibindən qəbul edilmiş düzəlişlərin BDT Konvensiyasının 67-ci maddəsinə uyğun olaraq, BMT Baş katibi ilə birlikdə saxlanılmasını və düzəlişlərin qəbulu haqqında sənədlərin və bəyannamələrin BDT Konvensiyasının 68-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilməsini xahiş edir.

3. Təşkilatın üzvlərini mümkün qədər tez bir zamanda bu düzəlişləri qəbul etməyə və BDT Konvensiyasının 68-ci maddəsinə uyğun olaraq, düzəlişlərin qəbul edilməsi haqqında müvafiq sənədlərin BDT Baş katibinə göndərməyə dəvət edir.

Əlavə

Beynəlxalq Dəniz Təşkilatı haqqında Konvensiyaya

Düzəlişlər

VI fəsil

Şura

Maddə 16

16-cı maddənin mətni aşağıdakı ilə əvəz olunsun:

«Şura Məclis tərəfindən seçilən 40 üzvdən ibarət olmalıdır».

Maddə 17

17-ci maddənin mətni aşağıdakı ilə əvəz olunsun:

«Məclis Şuranın üzvlərini seçərkən aşağıdakı kriteriyalara riayət etməlidir:

a) On üzv beynəlxalq dəniz gəmiçiliyi xidmətlərinin göstərilməsində daha maraqlı olan dövlətlər olmalıdır;

b) On üzv beynəlxalq dəniz ticarətində daha maraqlı olan digər dövlətlər olmalıdır;

c) İyirmi üzv dəniz nəqliyyatı və naviqasiyasında xüsusi maraqları olan və Şuraya seçilməsi dünyanın bütün əsas coğrafi sahələrinin təmsilçiliyini təmin edə biləcək, yuxarıdakı (a) və (b) bəndlərinin şərtləri ilə seçilməyən dövlətlər olmalıdır.»

Maddə 19(b)

19-cu maddənin (b) bəndinin mətni aşağıdakı ilə əvəz olunsun:

«(b) Şuranın iyirmi altı üzvü kvorum təşkil edir.»

© *VneshExpertService LLC*